



*Elnarə Akimova*

*Dayışən dövr və zaman, ictimai-mədəni mühit insana münasibətdə yeni təsəvvür və baxışlar formalasdırmağı zəruri edir. Çünkü dayışan zamanla bahəm insana, ona yanaşmadı hakim olan təsəvvürlərin özündə də yenilik baş verməlidir. Bu baş verməyəndə yeni dövr insanını anlamaq, onu başa düşmək çatılışır. "Yeni təfəkkür yeni insanın dərki deməkdir" (F.Dürrenmatt) və bu təfəkkürün yenidən qurulmasında bədii ədəbiyyat spesifik təsir qüvvəsinə malikdir.*

şəksizdir. İkinci mərhələ ötən əsrin 60-80-ci illərindən başlayaraq gelişməyə başlayır. Bu dövrdə R.Rza, Ə.Kərim, Ə.Salahzadə, İ.İsmayılov və başqa şairlerimizin seirlərindəki yeni nəfəs, yeni üslub və ifadə tərzi, predmeti mənalandırma rakursunun ardınca, V.Səmədoğlu, R.Rövşən, V.B.Odər poeziyasının dekadans - çöküş ritminə köklənməli olur. Estetik siqlət, poetik miqyas baxımından bu şairlərin mətnləri öz mərhələ xüsusiyyətlərini yarada bilmişlər. Milli müstəqillik qazandığımız 1990-ci illərdən başlayaraq isə poeziya tam fərqli biçimdə meydana çıxmaya başlayır. Bu dövrdən başlayaraq yaranan ədəbiyyat mahiyyətcə yeni bir ədəbiyyatdır və onu yarananların dünya duymunda əvvəlki nəsillərdən fərqli müəyyən estetik cəalarlar var.

XIX əsrin sonları, XX əsrin əvvəllərində Avropana təşəkkül tapan bir çox cərəyanları meydana çıxma səbəbləri daha çox maarifçilik ideyalarının özünü doğrultmadığı və zəkanın süqutu ilə əlaqədar idi. İki dünya müharibəsi, ölüm sobaları, konslagerlər, total inqilablar və əksinqilablar - hər biri cəhanda kamalın təntənəsi arzusunu fiaskoya uğratdı. Fəlsəfənin bu çağadək diktə etdiyi əqli inkişaf intibah doğurmadı. Əksinə, müharibələrə yol açdı. Ədəbiyyatda əqlin gücünə olan inam sarsıldı. Bədii düşüncə yeni təfəkkür modelləri axtarışında fərqli fəaliyyət sferasına daxil oldu. Dünya ilə, insanla yeni münasibətlər sistemi yaratmağa çalışan fəlsəfi-estetik fikirdə modernist cərəyanlar ak-

qu və qatı müdafıəçisi kimi çıxış edən klassizm cərəyanı estetik düşünən buxova salmaqla onun inkişafını longitdi. Belə bir yekrəngliyin fəci nəticələrini yetmiş il davam edən sovet hakimiyəti zamanında hiss etdi. Ədəbiyyat ideolojiyə tabe tutuldu, ona yalnız bir cərəyanın - sosialist realizminin qaydaları üzrə düşünmək və yazmaq icazəsi verildi. Qorxmaz Quliyevin o fikri ilə də razılışarıq ki, “Ədəbi cərəyanın təşəkkülü üçün əsas şərtlərdən biri də cəmiyyətdə müxtalif, çox vaxt bir-birinə qarşı duran ideoloji-estetik konsepsiyaların mövcudluğudur. Əgər bu və ya digər səbəbdən cəmiyyətdə bədii fikir haçalanı bilmirsə, qol-qanad atmırsə, yekrəng qalırsa, ədəbi cərəyanlar da meydana gələ bilməz. Fikir azadlığı, şəxsiyyət sərbəstliyi şəraitində mütləq ədəbi cərəyan təşəkkül tapa bilməz.” Dünya ədəbi cərəyanlarının insanı hərtərəfli yozumunda - ağrı, iztirab, məyusluq və ümidişlik dolu cəhətləri ilə hərtərəfli görükdürən və təsvir edən melanxolik xarakteri sosialist realizmin “ələmdən - nəşəyə” keçidini bəyan eləyən manifesti ilə heç vəchlə uzaşmırıldı. Bu partianının siyaseti daha çox nihilizm, keçmiş dəyərlərin, milli-mənəvi irsin inkarı üzərində qurulmuşdu və özündə proletkultuluq kimi zərərli tendensiyanın doğuluşuna rəvəc verə bilərdi. Müasir ədəbi təməyüllərin yaranma səbəblərini aramaq məqsədilə müxtalif dünya ölkələrinin ədəbiyyatına nəzər yetirərkən daha çox bu situasiya ilə qarşılaşıraq. Cəmiyyətdə xoasun harmoniyani əvəzlədiyi, içti-

düşüncənin dini ideyalara qarşı etirazından mayalanır. Məlumdur ki, bütün orta çəğ ədəbiyyatı daha çox dini düşünənin, inancın sisteminin təsiri altında formallaşmış, sxolastik fəlsəfənin hüdudlarında gəzmişlər. Bu düşünə, dini baxış sistemi azad fikrin gelişməsini əngəlləyir, daha çox elm və fəlsəfəni dirlənə birləşdirməyə və bu yolla öz mövqeyini möhkəmləndirməyə çalışır. XV əsrənən başlayaraq dünya ədəbi-fəlsəfi fikri yeni düşünçə dövrünə qədəm qoydu. Başarıyyət sxolastik düşünçəyə vida etməyə, üzünü antik ədəbiyyata tutub, bu ədəbiyyatın örnəklərini yeni zamanın müstəvisinə çıxarıb onları diriltməyə çalışdı. Dünya ədəbiyyatında İntibah dövrü başladı. Humanizm ideyası, İnsan konsepsiyası yenidən sənətin, ədəbiyyatın məhvərində dayandı. Əlbəttə, deyə bilərik dünya ədəbiyyatında XV əsrə qabarən insan amili bizim milli ədəbiyyatımızda hələ XII əsrlərdə Nizaminin poemalarında konsepsiya səviyyəsindədir. Təsadüfi deyil ki, 1990-ci illərdə modernizə cəhdlərinin yenidən gelişməyə başlığı illərdə ədəbiyyatın Nizami irsinə müraciətinin zəminində şairin yaradıcılığında ehtiva olunan insan konsepsiyasının bütövlüyü durardı. Lakin modernizm ümumən insan ideyasına deyil, fərdi insan ideyasını qabartmağa xidmət etdiyindən milli poeziyamızda ilk modernizə cəhdlərinin səciyyələndiyi dövr 70-ci illərin doğurduğu dekadans əhval-ruhiyyəsi ilə bağlıdır.

1990-cı illərdən başlayaraq isə Azərbaycan gerçəkləri ardınca elə mövzular göstirir ki, əvvəlki dövrlərlə müqayisədə təsəvvür hüdudlarını aşır. Həmin xaotik durumun rəvac verdiyi neqativlər sonucda ən böyük zərbəni insana vurur, onuna zamanın, mənəvi-əxlaqi dəyərlərin sabitliyi arasındaki əlaqənin pozulmasına götürüb çıxarıır: qlobal tənhalıq insanın özgələşməsini, özündən ayrılmasını, yadlaşmasını şortlaşdırılmış olur. Həmin dönenin mahiyyəti, onun yaddaş strukturunda yer almış görüntüləri ilə çağın insanların düşüncəsi arasında dialoq bədii təfəkkürə vəsimsizlərə bilmir.

# **Yeni təmayüllər və ədəbi-tarixi şərait**

Ədəbiyyatda yeni təmayüllərin, cərəyan və istiqamətlərin meydana çıxması da adətən, yeni İnsan konsepsiyasının yaranması, ənənəvi sənətin təqibidə dərkilər ilə bağlı məsələdir. İstənilən ədəbi təmayülün məşğul olduğu və həll etməyə çalışdığı ən mühüm problemlərdən biri məhz, insana baxış məsələsinin öncəkilməsidir.

Ədəbi təməyüllərin yaranmasında müxtəlif amillərin rolu var. Ədəbi təməyüllər adətən, fikrin, düşününçün dramatikliyi ilə müşayiət olunan zaman kasımlarında meydana gəlir və dövrün hakim ideologiyasına müxalif olaraq yaranırlar. Bildiyimiz kimi, Orta əsrlər Şərq dünyasında, ümumməsəlman mədəniyyətində fərqli estetik-fəlsəfi fikir cərəyanları meydana gəlmış, İslami dəyərlər müxtəlif modifikasiyalara məruz qalmışdır. Həmin dövrlərin tədqiqatçısı Zakir Məmmədov yazır: "XI-XIII əsrlərdə Azərbaycanda iqtisadi və ictimai-siyasi vəziyyət, eləcə də elmi-mədəni həyatı nəzərdən keçirildikdə məlum olur ki, bu dövrdə Azərbaycanda bir tərəfdən feodal münasibətlərinin kəskinləşməsi və sinfi mübarizənin kəskinləşməsi, digər tərəfdən müxtəlif elmlər, xüsusilə təbiətşünaslıq sahəsində qazanılmış nəqliyyətlər fəlsəfi fikrin inkişafına böyük təsir göstərmişdir." Deməli, burada iki amilin rolu halstedicidi: zamana müxalif ideya və onun doğuluşunu şərtləndirən yeni sənət, insanın zamanda yeri ilə bağlı irəli gələn yeni estetik prinsiplər. Burada bəlli olan qanunauyğunluğa da diqqət eləməmək olmur. Fərdi özünüdürək amili azad fikirlər doğuluşuna yol açır, azad fikirlər isə ardınca azad sənət ekvivalentini götürir, ənənəvi sənətin doğmalarına qarşı çevrilən modernizə cəhdləri bədii mətnlərdə yeni düşüncə inikasını sərgiləmiş

Dünya ədəbi cərəyanlarının milli poeziyamızda əks olunması, poetik təqdimi üzərində tədqiqlər bu inikasın üç səviyyəsindən, üç mərhələsindən danışmağa əsas verir. Bunu birinci qatı XX əsrin əvvəllərinə gedib çıxır. H.Cavid, M.Hadi, Ə.Cavad, Ə.Hüseynzadə, M.Müşfiq, S.Vurğun serində dünya ədəbi cərəyanlarının təsiri danılmazdır.

tualliq qazanmağa başladı.

XX əsrin əvvəllerində Qərbdə yaranmış cərəyanlar klassik qəlibləri dağıtmış ehitiyadından, müğəyyən iqtisadi, siyasi-ictimai şortlardan, insanın daxili narahatlılığından, özünü azad ifadə etmək, dünyani dəyişmək arzusundan, keçmişə, ənənəciliyə qarşı revanşist ovqatdan meydana çıxırdı. Məsələn, XX əsrin ilk onilliyində yaranan ekspressionizm kapitalizmə, o dövrün siyasi durumuna reaksiyanın ifadəsi idi. Dadaizm, sənətkarların Birinci Dünya müharibəsinin nəticələrinə kəskin münasibətindən qaynaqlanmışdı. Onlar mühəribələrə səbəb olan rasionalizmi redd edir, kanon və standartlara qarşı çıxdılar. Kubizim özüne qədərkı ənənələri inkar edir, daha sadə formalar, modellər axtarırdı. Fovistlər də kanonlara etiraz əlaməti olaraq naturanın surətini köçürməyə etiraz edir, predmetin interpretasiyasını önə çəkirdilər. Romantizm cərəyanı da real dünya ilə barışmayaraq öz subyektiv “məni”ni, idealını ona qarşı qoyan cərəyanındır. Qərbdə XIX əsrin sonlarında meydana gəlmiş bu cərəyanın başlıca məqsədi istismarçı cəmiyyətə etiraz olmuş, hayatı istədikləri şəkildə görə bilməmələri səbəbindən xəyal aləminə yuvarlanmışdır. Bir sözlə, dövrün tələbindən meydana çıxan, ictimai-siyasi ehkamlara, dominant düşüncə tərzinə qarşı dayanan bu cərəyanlar kreativ azad düşüncənin məhsulu idi və hər cür monodüsüncəyə, alternativsiz münasibət aşlayan cəmiyyətə qarşı əvərilmişdi.

Dünya estetik-falsafî fikir cərəyanlarının tədqiqatçısı professor Qorxmaz Quliyev yazar: “Ədəbi cərəyanlar bədii fikrin müyyən bir mərhələsində, yaradıcı sənətkarın öz fərdiyyətini təsdiq edə bildiyi və bədii fikrin öz spesifikasiyini dərk etdiyi bir dövrdə meydana çıxır.” Cərəyanların funksionallığı üçün azad ədəbi mühitin olması labüddür. Sənətkar yaradıcılığına məhdudiyyət qoyulan, düşüncə hüdüdlərinə sərhəd çəkilən bir zaman və məkan içərisi insan psixolojisinin dərin məna qatlarında fikir oynadan cərəyanların mövcud olması mümkün deyil. Necə ki, XVII əsr Avropasında totalitarizmin ideolo-

mai-siyasi, əxlaqi-mədəni qarışılığın yaratdığı azacıq da olsa boşluq məqamında, bu cərəyanlar bədii fikrə daha intensiv yansiya bilirlər. Milli mədəniyyətimizdə belə bir boşluq mərhələsi bildiyimiz kimi, XX əsrin başlangıcını və sonunu qapsayır. Hər iki mərhələdə ədəbiyyatda qabarən nihilist dalğanın mahiyyətini eyni sabəblər təşkil edir. 20-30-cu illərin proletkult ədəbiyyatında səsləndirilən şüarlıarda Füzuliya, tara, müğəm sənətinə, klassik ədəbiyyata qarşı çıxılır, dina, Tanrıya qarşı inkarçılıq əcaları özünü göstərirdi. Bu vəziyyət XX əsrin son çərayındə də eyni ovqat və statusda qabarır. Bu oxşarlıq, anologiya nadən doğur? İstər 20-30-cu illər, istərsə də 90-ci illərdən sonrakı dövr yeni cəmiyyət quruculuğu dövrüdür. 1920-ci ildə bir il on bir ay süren Azərbaycan Demokratik Cümhuriyyəti dağıldı, onu bolşevik hakimiyyəti əvəz etdi. 1980-ci illərin axırlarında alovlanan xalq mücadiləsi ilə yetmiş il hökmfərma olmuş sovetlər imperiyası öz fəci sonluğuna vardi və 1991-ci ildə Azərbaycan ötən əsrin əvvəllərində qazanmış olduğu müstəqilliyin tarixi varisliyini yenidən elan etdi. Bütün sahələrdə olduğu kimi, ədəbiyyatda keçid dövrünün problemləri ilə üz-üzə qaldı. 1920 və 90-ci illərdə ədəbiyyatımızda

meydana çıxan zərərlə tendensiyalar məhz, yeni cəmiyyət quruculuğunun götirdiyi qəçiləz xaosun nəticələri idilər. Bu eyni kontekstdən gələn informativ kodların, tariximənəvi proseslərin doğurduğu eyni məzmunlu gerçəklilikləri yaşamaqla bağlıdır.

Dünya mədəniyyətində bu prosesin, modernizmin yetişməsinin bir neçə səbəbinin göstərmək olar. İlkincən sabab elmin rasional-

läri, bədii və elmi dəyərlərinin yendən qıymətləndirilməsi ilə seçilir. Bədii-estetik düşünsədə, onun elmi-tənqidi dərkinin meyarları da əsaslı dəyişikliklərə məruz qalır. Belə qarışq zamanlar isə bildiyimiz kimi, fikrin, təfəkkürün dramatikliyi ilə müşayiət olunur. İnsanların təfəkküründə xaos yaranır. 1990-ci illərdən başlayaraq düşüncə sistemini elə paradigmalar müəyyənləşdirməyə başladı ki, onları sovet dövrünün elmi-nəzəri yanışmaları, estetik mündəricəsi ilə, qapalı kulturoloji struktur sistemlərlə bağlamaq mümkün olmadı. Mətn oxunuşu və bununla bağlı funksionallıq qazanan nəzəri postulatlar ədəbiyyatşünaslıqda ədəbi fakt, ədəbi proses yanaşmada dominanta çevrilirdi. Postmodernizm müasir dövünün qavramına və dərkətmə prosesini idarə etməyə başladı. Uzun müddət qapalı münasibətlərdə olduğumuz universal baxış sistemləri düşüncə strukturumuza mexaniki tətbiq olunduğuandan sünə imitasiya təsiri bağışlayırdı. Bu təməyülün nəticəsində "Klassik ictimai-mənəvi dəyərlər daha çox çağdaş siyasi meyarlar çərçivəsində qiymətləndirilməyə başlandı. Dünyagörüşdə, ideologiyada boşluq yarandı və hakim stereotipləri siyasi konyuktura və digər ifratlar əvəz etdi." (Ş.Alişanlı)

Bu qarışılıqlıda Avropa cərəyanlarının meyar seçilməsi, bu sıradan modern cərəyanlara ifrat aludəlik, yalnız modernist məhiyyətli poetikaya müraciətlər hallarının qabarması bir tərəfdən dünya proseslərinə qoşulmaq, ədəbiyyatda yaranmış boşluqları doldurmaq amacına xidmət edirdi, digər tərəfdən milli bədii təcrübənin imkanlarına, həm də bu təcrübəni ümumiləşdirən milli elmi-nəzəri təcrübənin qənaətlərinə inamsızlığın, etinasızlığın əlaməti kimi mənalandırı. Bu dövr poeziyasında da Avropa ədəbiyyatının bir əsr ərzində keçdiyi yolu sürətlə, radikal formada keçməyə cəhdlər vardi və bu vəziyyət çoxsaylı metodların qarışığından doğan bir eklektizm yaratmışdı. 90-ci illər poeziyasını yeni təməyüllər kontekstində öyrənmək də ilk növbədə, poetik mətnləri bu metodların mürəkkəb, qarşıq münasibətləri fo-